

BALANS HESABATI
AKTİVLƏR

(min AZN)

Aktivlərin maddələri	Cəmi
1. Nağd vəsaitlər (banknotlar və sikkələr, yolda, bankomatlarda və valyuta mübadilə məntəqələrində olan nağd vəsaitlər daxil olmaqla), cəmi	69,785.84
a) Milli valyuta ilə	25,500.99
b) İƏİT ölkələrinin valyutaları ilə	44,251.96
c) MDB və Baltika ölkələrinin valyutaları ilə	32.89
d) b) və c) sətirlərindən başqa, digər ölkələrin valyutaları ilə	-
2. AMB-yə qarşı tələblər, cəmi	20,811.02
a) Müxbir hesabları	16,292.38
b) Ehtiyat hesabları	4,518.64
3. "Nostro" hesabları (başqa banklardakı müxbir hesabları), cəmi	226,843.70
a) Azərbaycanda	3,455.95
b) İƏİT ölkələrində	223,036.94
c) MDB və Baltika ölkələrində	69.58
d) digər xarici ölkələrdə, b) və c) sətirlərindən başqa	281.23
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündək olan kreditlər), cəmi	-
a) təminatlı	-
b) təminatsız	-
5. Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər, cəmi	89,137.48
5.1. Banklardakı depozitlər (3-cü və 4-cü sətirlər istisna edilməklə), cəmi	89,137.48
a) Azərbaycanda	36,077.64
b) İƏİT ölkələrində	34,949.18
c) MDB və Baltika ölkələrində	-
d) digər xarici ölkələrdə, b) və c) sətirlərindən başqa	18,110.66
5.2. Maliyyə müəssisələrindəki depozitlər	-
6. Qiymətli kağızlara investisiyalar	-
7. Ticarət üçün qiymətli kağızlar	205,240.49
8. Banklara kreditlər (4-cü sətir üzrə banklararası qısamüddətli maliyyə alətləri istisna olmaqla), cəmi	21,588.96
a) Azərbaycanda	21,588.96
b) İƏİT ölkələrində	-
c) MDB və Baltika ölkələrində	-
d) digər xarici ölkələrdə, b) və c) sətirlərindən başqa	-
8.1(çıx) Banklara verilmiş kreditlər üzrə mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	-
8.2. Banklara xalis kreditlər (8-ci sətir çıx 8.1 sətiri)	21,588.96
9. Overdraftlar da daxil olmaqla, müştərilərə verilən kreditlərin və lizinqlərin məbləği, cəmi	542,926.10
9.1 (çıx) Kreditlərdən və lizinqlərdən olan mümkün zərərlərin ödənilməsi üçün məqsədli ehtiyat	19,303.36
9.2 Xalis kreditlər və lizinqlər (sətir 9 çıx sətir 9.1)	523,622.74
10. Amortizasiya çıxılmaqla bank işində istifadə olunan əsas vəsaitlər	14,526.72
a) torpaq və binalar	5,986.76
b) tikilməkdə olan daşınmaz əmlak	3,850.66
c) avadanlıq, mebel, daşınar əmlak və sair	10,876.59
d) (çıx) hesablanmış amortizasiya	6,187.29
11. Bank işində istifadə olunmayan əsas vəsaitlər, cəmi	2,000.00

a) bank tərəfindən vaxtı keçmiş ödəmələrə görə götürülən əsas vəsaitlər	-
b) bağlanmış filialların əsas vəsaitləri daxil olmaqla, sair əsas vəsaitlər	2,000.00
12. İcmallaşmamış törəmə şirkətlərə investisiyalar və maliyyə iştirakı (50%+1 səs hüququ verən səhm), cəmi	47,480.77
a) banklara	47,480.77
b) digər maliyyə müəssisələrinə	-
c) qeyri-maliyyə müəssisələrinə	-
13. Digər icmallaşmamış şirkətlərə və birgə müəssisələrə investisiyalar və maliyyə iştirakı (50%-dən az), cəmi	-
a) banklara	-
b) digər maliyyə müəssisələrinə	-
c) qeyri-maliyyə müəssisələrinə	-
14. Amortizasiya çıxılmaqla qeyri-maddi aktivlər	3,660.25
15. Digər aktivlər	63,206.70
15a. Digər əməliyyatlar üzrə ehtiyatlar	-
16. Cəmi aktivlər	1,287,904.67

ÖHDƏLİKLƏR

(min AZN)

Öhdəliklərin maddələri	Cəmi
1. Depozitlər (banklar və digər maliyyə müəssisələri istisna olmaqla), cəmi	657,474.64
a) Hüquqi şəxslərin tələbli depozitləri (bütün cari və çek hesabları daxil olmaqla), cəmi	441,727.62
a1) faizsiz tələbli depozitlər	418,003.17
a2) faizli tələbli depozitlər	23,724.45
b) Fiziki şəxslərin tələbli depozitləri	116,807.66
b1) faizsiz tələbli depozitlər	46,267.57
b2) faizli tələbli depozitlər	70,540.09
c) Fiziki şəxslərin müddətli depozitləri	78,425.03
d) Hüquqi şəxslərin müddətli depozitləri	20,514.33
2. AMB-nin banka qarşı tələbləri, cəmi	-
a) auksion əsasında	-
b) overdraft	-
c) lombard	-
d) digər	-
3. Digər bankların tələbləri ("Loro" hesabları), cəmi	138.55
a) Azərbaycanda	2.66
b) İƏİT ölkələrində	-
c) MDB və Baltika ölkələrində	-
d) digər xarici ölkələrdə, b) və c) sətirlərindən başqa	135.89
4. Banklararası bazarın qısamüddətli maliyyə alətləri (7-ci gün də daxil olmaqla, 7 gündən çox olan kreditlər), cəmi	3,897.24
a) Təminatlı	-
b) Təminatsız	3,897.24
5. Bankların və digər maliyyə müəssisələrinin depozitləri, cəmi	161,790.66
a) Bankların depozitləri	117,864.09
b) Maliyyə müəssisələrinin depozitləri	43,926.57
6. Bankların kreditləri (7 gündən artıq olan müddətə), cəmi	54,937.72
a) Təminatlı	-
b) Təminatsız	54,937.72

7. Digər maliyyə müəssisələrinin (banklardan başqa) kreditləri, cəmi	48,404.88
a) Maliyyə müəssisələri	48,404.88
b) Beynəlxalq təşkilatların	-
8. Mərkəzi və bələdiyyə idarəetmə orqanlarının depozitləri və kreditləri	-
9. Bankın öz ehtiyacları üçün aldığı ipoteka kreditləri	-
10. Bank tərəfindən buraxılmış subordinasiyalı və sair bu qəbildən olan borc öhdəlikləri (müddətli imtiyazlı səhmlər də daxil olmaqla)	-
11. Digər passivlər	17,467.92
12. Cəmi öhdəliklər	944,111.61

KAPİTAL

(min AZN)

C. KAPİTAL	Cəmi
13. Xüsusi kapital, cəmi	333,000.00
a) dövrüyyədə olan adi səhmlər (yaxud paylar)	333,000.00
b) dövrüyyədə olan müddətsiz imtiyazlı səhmlər (nominal və bazar qiymətləri arasındakı fərq daxil olmaqla)	-
c) adi səhmlərin nominal və bazar qiymətləri arasındakı fərq	-
d) bölüşdürülməmiş xalis mənfəət (zərərlər), cəmi	-
d1) kapital ehtiyatları	-
d2) əvvəlki illərin xalis mənfəəti (zərəri)	-
d3) cari ilin xalis mənfəəti (zərəri)	-
e) (çıx) satın alınmış öz adi səhmləri və müddətsiz imtiyazlı səhmlər (ləğv edilməmişlər və ya satılmamışlar)	-
14. Ümumi ehtiyatlar, cəmi	10,793.06
a) əsas vəsaitlərin yenidən qiymətləndirilməsi	-
b) kreditlərdən, lizinqlərdən və banklararası tələblər üzrə mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	9,096.53
c) digər aktivlərdən olan mümkün zərərlərin ödənilməsi üçün adi ehtiyatlar	1,736.76
d) digər ümumi ehtiyatlar	(40.23)
15. Cəmi kapital	343,793.06
16. Cəmi öhdəliklər və kapital	1,287,904.67